

Könül BAĞIROVA

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
bagirova.konul@yahoo.com

AZƏR BUZOVNALI YARADICILIĞINDA İCTİMAİ MOTİVLƏR

Açar sözlər: Azər Buzovnalı, ictimai, maarif, təhsil

Key words: Azer Buzovnalı, social, society, education

Ключевые слова: Азер Бузовналы, социальный, просвещение, образование

XIX əsrin sonu – XX ərin əvvəllerində yazib-yaratmış şair Azər Buzovnalının lirik janrıda yazdığı əsərlərinin bir hissəsi ictimai məzmun daşıyır. Bu qəbildən olan nümunələrdə ölkədə baş verən hərc-mərcliklər, haqsızlıqlardan başlıq edilir, zəmanətdən şikayət rəflər həm də şairlər hakim kəsilir. Fəlsəfi, əxlaqi-didaktik məzmun daşıyan poetik nümunələrdə insanların şüurlarındakı cahillik, sosial təbəqələşmə, cəmiyyətdə mövcud olan mənəvi cəhalət təqdim edilir, cəmiyyətin ideal quruluşu, xalqın ittihad və tərəqqisində elmin, savadın önəmi vurğulanır. XIX ərin sonu – XX ərin əvvəllerində Azərbaycanda bir sıra ideoloji hərəkatların genişlənməsi, insanların cəmiyyətdə gedən proseslərə daha fəal və təməqdi, münasibəti, elm, mədəniyyət, maarif səhəsinidəki yeniliklər və baş verən bir sıra hadisələr ədəbiyyat güzgüsündə özünün əksini tapırı. Bu dövrə Azərbaycanda maarifçilik hərəkatının inkişafı və bir sıra yeni üsullu tədris müəssisələrinin açılması ilə yanaşı, köhnə üsullu məktəblər, mollaxana və mədrəsələr də fəaliyyətini davam etdirirdi.

Dəvətistanda yaşadığı zaman Azər Buzovnalı təhsilini Petrovsk şəhərində həm mollaxana-mədrəsədə, həm də yeni üsullu məktəblərdə almışdı. Aldığı təhsil onun yaradıcılığında, ədəbi və ictimai fəaliyyətində, şəxsiyyətində dolğun əks olunmuşdur. Mürəkkəb, tez-tez dəyişən proseslər axarında yaşayan şair bir vətəndaş və xalqının, vətənin taleyini düşünən ziyanlı kimi üzərinə düşən vəzifənin məsuliyyətinin yükünü hiss edirdi. Ustad sənətkar və vicdanlı pedaqoq olan şair sələflərinin maarifçi düşüncələrini, müsil-mənəvi, əxlaqi ədəyerləri entivə edən ideyalarından bəhrələnir,

ister keçmişin təcrübəsini, isterse də dövrünün yeni meyillərini öz əqlinin süzgəcindən keçirir, köhnənin və yeninin mütərəqqi cəhətlərini əsərlərdə yaşatmağa çalışır. Şairin “Həmvətənlərimə” adlı mənzuməsi həm əxlaqi-didaktik, həm ictimai-vətənpərvərlik, həm də maarifçilik ideyalarının təcəssümünü tapdığı əser kimi diqqəti cəlb edir:

*Sübə açıldı, xabi-qəflətdən iqamət çağıdır,
Nəfsi-xabalud, məsumi-məlamət çağıdır,
Hərz-naməqunlu-mazidən nədamət çağıdır,
Yetdi dəmi əhya, əmvalət qiyamət çağıdır,
Həmvətənlər, yatmayın, yatmaq zərərdir, yatmayın!
Çıxdı gün, aləm işıqlandı, səhərdir, yatmayın! [1, s.177]*

Onun ictimai məzmunlu əsərlərindəki qəmli əhvali-ruhiyyə təkçə müjallifin şəxsi hissələrinə köklənmir, cəmiyyətdəki haqsızlığı, adalıtsızlığını, mənəvi böhrəni və bir sıra sosial bələləri da əhatə edir. Həkim qüvvələrin, mövcud siyasi konyunkturanın cəmiyyətin fəndləri üzərindəki haqsızlıqları, yalancı dindar qıvvələrin, yalın həm siyasi, həm mənəvi əsərlər altında saxlaması, minlərlə ailələri dağıdan başıpozuq, amansız müharibələrin insanlara gətirdiyi faciələrdən yanan şair bu sadalanınanların olmamasını arzulayır:

*Nə cəng olaydı, nə cəngəvaranı-biinsaf,
Nə xəlq əbəs yerə qan bəhrinə şənəvar olaydı [2, s.183].
Hər millətin ki, elmə yox aləmdə rəğbəti,
Alsun gözü öñünə cəhan içrə zilləti [3].*

Haqsızlıqların, ümidsizlik və iztirabların təsvir olunduğu bu qəzəldə qairin, gələcək arzuları, cəmiyyətin vilası namına olan vaxxi əməllərin tərənnümü ilə yanaşı, maarifçilik ideyaları, qadınların, qızların hüquqa sahib olub və onların savadlanması cəmiyyətin gələcəyi üçün vacibliyi qələmə alınmışdır:

*Çiçəklənəydi gözəl qızlar ilə məktəbler,
Bähəri-elmü maarifdə türjə gülər olaydı [2, s.184].
Bilmədik elmi olmayan madər,
Özü tək elmsiz cocuq bəslər [3].*

XIX ərin əvvəllerindən etibarən ədəbi əsərlərin başlıca motivlərinə çevrilən maarifçilik ideyalarının Azərbaycanda geniş intişarı, kamil, ideoloji bir sistem, cərəyan kimi formallaşması və milli-ictimai, siyasi, fəlsəfi, əzəzətli ifkiyətəsas məzənnələri, məlikər fərəspəktivlərini ifadə etməsi asa-

larındı adəbi əsərlərində oks etdirən M.F.Axundzadədən sonra XX əsrin avvollerində Azərbaycan məarifçilik ideologiyasını, billyi, savadlanmamışlıq və tərənnüm ədən əsərlərin yazılması genişləndi. Klassik şeir janrlarında, romantik əslubda əsərlər yanan Azər Buzovnahı da dövrün nobzini futaraq cəmiyyətdə, dünyada baş verən yenilikləri izləyir, səfərlərinin və müasirlərinin məarifçilik sahəsindəki fəaliyyətini dəstəkləyərək fərdin, şəxsiyyətin inkişafında, cələbə də cəmiyyətdə sağlam mühitin bərqpərvər olmasında təlim və tərbiyənin, təhsilin roluunu böyük olğusunu anlayırırdı.

*Elmila adama qymət qoyulur,
Elmsiz xəsər bahası bir püd [3].
Rəmə-məktəbdən azıma cun bu yot rəhi-həqiqətdir,
Bu vəldən arınçyanıca vəzəl alıñsə, yeri-valıça [3].*

Şair bir sira şeirlərində Şərq qadınının hüquqlarını ön plana çəkir, mövhumatdan, cəhalətdən, qara çadradan uzaqlaşmaga çağırır, cəmiyyətin seadətinin, galəcək xoşoxluğının əsasında təslihim, yüksək elm bülkəti, əsər və əsərdən ibarət. Cədətlişəxəndən əlavə, əsərdən əlavə, həmçinin dənədən əlavə

tranda olimasa gəməz aşıq əzadı-temam [1, s.184-185]

Şair əsərlərində dövrü üçün qlobal olan hadisələri təhlil etməyə, xalqın fikir və duygularını, cəmiyyətdə mövcud olan ictimai-siyasi görüşləri eks etdirməyə müvəffəq olmuşdur. Azər Buzovnahının ictunat mözmunlu lirikasında daha çox diqqəti cəlb edən cəhətlərdən biri ikinci din xadimlərinin tənqididir. Qeyd etmək lazımdır ki, analogi fikirlər şairin eksər mütəsəkkirinin yaradıcılığında geniş eks olunmuş, riyakar din xadimlərin həkim təbəqəyə xidmət edən yaltaq, firdaşçı sınıf kimi göstərilmişdir. Azər yazırırdı:

*Na rəvazxanalar olaydı, na burica mövhumat
Na zəhidəni-rivakər valaq rabbər olaydı [2, s.183].*

Məşədi Azər bir qəzəldə "əmmənamevi-həririnə əldənəma-zahidin" [2, s.280], – deyərək türküdaqçı möfləian, cini əlində bayraq edərək, xalqı cəməndə surükleyən yaicançı din "xadimlərini" tənqid edir, onların "sübhəşüvvədələr, hərəkətələr" [2, s.281] adı ilə təqdim edir. Həmşəstənuları hədiyyəm nü sozü itə'xətmə-kəlinəm [1, s.184-185]

sının tərəfdarı 'kim' kiçik yaşıardan uşaqlara Qur'an ayələrini öyrətməyi tövsiyə edir:

*Bizlərə tarifi-Qurandan oxunsa ayələr,
Tifli-bədxuya neçə laylay oxurlar dayalər [1, s.179].*

Şeirlərində Azərin irfani fikirləri də diqqətimizi cəlb edir. O, bir sırə şeirlərində Tanrıya əsl. eşqinin mənbəyi, "sevgili-canən" deyə müraciət edir, "hər göz ki, təcəllayı-rüxündən ola rövşən" [2, s.261] deyərək "vəh-dəti-vücd" ideyasını qəbul etdiyini bildirir.

*Kuyi-dilbərdə edib cürət ənalhäqq söylərəm,
Məskənim Mənsur tək Azəri-sərdar olsa da [1, s.192].*

Şair Tanrıya üz tutaraq onu heç kimə möhtac etməməyini, xudbinlik bələsindən qurtarmaqdə, mənəvi-əxlaqi dəyər və keyfiyyətləri itirməmək də kömək istəyir:

*Eyləmə möhtac özündən özgəyə mən bikası,
Lütf qıl müstəğə et nakəs xətasından məni [2, s.187].*

Şair Allah tərəfindən verilən dərmənsiz dərdə razı olduğu halda, bəndənin şəfasından uzaq qaçırl. Əslində şairin bu cür düşüncələrinin arxasında gizli məqamlar dayanır:

*Sən özün eylə nə dərdim olsa aləmdə əlac,
Biniyaz et qeyri-daruyi-şəfasından məni [2, s.188].*

Şair cəmiyyətdə hökm sürən minnət, xudpəsəndlik və təkəbbür hissəleri kimi mənfi duygulardan uzaq olmağı tövsiyə edir. hər bir cəmiyyət və hər bir dövr üçün xarakterik olan bu xüsusiyyətləri qəzəb və nifrətlə qarşılıyor, yalnız Tanrıının insanlara bəxş etdiyi mənəvi gözəllikləri təqdir edir:

*Gedərsə başı baş əyməz gədələrə hərgiz,
Onun ki, hümməti ali, heysiyəti uludur [5, s.206].*

Oxşar fikirlərə Azərin heca vəzni şeirlərində da rast gəlinir. Şair uşaq yaşlarında aldığı "tövsiyələrin", zaman kecdikcə yenə də aktual olduğunu, tacirlərin hiyləgərliyini, savadsız xalqın aldadıldılığını, elmə, savaşa, sənətə qiyamət verilməsəyiñi sadə dillə təremmüm edir:

*Şeirdən pləngviatınca rəvja,
Bu yol ilə cahani qarət eyla.
Şeirdən indiyə kimi de görək,
Hanki şair yeyib doyunca çörək [5, s.229].*

Cəmiyyətdə hökm sürən bu acı reallıq tarix boyu bütün söz ustadlarının fikir dünyasına təsir etmiş, elmin, biliyin, sənətin dəyərləndirilməməsi onları bədbin əhvalı-ruhiyəye sürükləmişdir. Məşədi Azərin yaşadığı dövrde cəmiyyətin maddiyata önəm verməsi, batını gözəlliklərdən dəha çox zahiri məziyyətlərin yüksəklərə qaldırılması digər şairlər kimi onun da qələminin ifşaeditci hədəfinə tuş gəlmışdır. Şair cəmiyyətdə üzləşdiyi əyrilikləri, cəhalətin yüksək mənəvi dəyərləri üstələməsini kinayəli şəkildə, yüksək sarkazm ilə dilə getirir. Nizami Gəncəvinin "Xəmsə" sindən bəzi misraları şeirə daxil edərək fikrini daha qabarlıq vurgulamağa çalışır:

*Buyurubdur Nizamiyi-mərhüm,
Oğluna Xəmsəsində, key oğlum,
Şeirə piçidə olma həm fənninə,
Çox yalanlar gərəkdir əhsəninə [5, s.229].*

Şair hakim dairələrin xalqın göz yaşları əsasında qurdugları güzərənin, şəxsi mənafələri üçün xalqı unutduqlarını təəssüf hissi ilə qeyd edir, onlara "görüm yox olsun o nakəs ki, xoş keçərəcə gənə, qəm etmək özgə əgər qəmli ya ki qayğuludur" [5, s.206] deyə lənət oxuyur. Haqq sevənin, haqq danışmanın qətlinə fitva [2, s.136] verildiyini deyərək, haqsızlığın baş alıb getdiyi dünyani şeirlərində ifşa etməkdən usanmayan şair bəzən xəyalındakı ideal cəmiyyəti təsvir edərək, bir növ utopiyadan danışsa da, reallıqla əlaqəni itirmir, "neyləyim qoydu bu fitva ürəyimdə sözümüz" [2, s.136] ifadələrlə dövrünün siyasi rejimi tərəfindən susduruşduğunu bildirir. "Ələmətli işləpədə qəlticə qərdəğün həddi əsər əməkşəhər və əməyənti əyka" si kimi doğru yazmalarını, doğruluğun, haqqın carçılarına çevrilmələrini tələb edir, haqq səsinin qarşısının alınmasını, həqiqətə qıymət verilmədiyini ürəkəğnisi ilə qələmə alır:

*Güzgü tak olmalıdır nikü bədə şairlər,
Bilirəm borclu gər mən də bu işdə özümü [2, s.136].*

Azər Buzovnali insan haqqlarının pozulmasının, fəqir-füqəranın yüksək təbəqə tərəfindən azılmasına əsas sahəhini cəmiyyətin daha sərəqətləndirəcəyəlməsi, əməkçi misalıq qayğılarınnı təməməsi ilə izlənir. Şair insanı dəyərlərin itirildiyi, arxa plana keçdiyi zamanda amansız qa-

nunların, kin-küdürütin, nifaqın acı nticisi olan müharibelerin, qarşidur-
maların aradan qaldırılmasını arzulayır, bütün mənfiliklərin səbəbini in-
sənlərdən görür:

*Qan tökme, qəlb yuxmadan özgə xəyalı yox,
Əhli-zəmanənin bu tükanmaz fərayiqi [2, s. 156].*

Məşədi Azər insanların ikiüzlülüyünə laqeyd qalmır, cəhaləti, na-
danlığının cəmiyyətinə asas halası kimi göstərir. “olamaz məsud ərbabi-cəha-
let dəhrdə, gər səadət surəti-zahirdə nadanlıqdadır” [2, s.271], – deyərək
bu cəhatlərin insan həyatında var olduğu müdəddətə səadətdən söz açmağı
mənasız saydığını bildirir. Zəngin, müftəxor, riyakar təbəqənin cəmiyyə-
“nur aşıq frəllərinə nəcəfət fəziləti ilə bəxtməyi şəhərinə məsibəməsidi”, kəv-
rək şair təbiəti belə məqamda dile gelir:

*Eyləmə əhli-xərabata həqarətlə nəzər,
Gənc, simuzər, fəramuş eyləmə, viranlıqdadır [2, s.271].*

Azər Buzovnalı digər bir qəzəlində “Öldə fürsət var ikən eyleginən
kəbsi-kəməl” [6] söyləyərək, elmin, təhsilin üstünlüklerini və xalqın maa-
riflənməsini nəşinətiamız şəhərdə təbliğ edir.

Şair cəmiyyət həyatındaki geriliyin, təfəkkürdəki cəhalətin, nadanlı-
ğın en böyük səbəbini elmsizlikdə, savadsızlıqda görür. Maarifi, təhsil al-
mağı, dünya elminə vaqıf olmağı bütün dövrler və bütün təbəqələr üçün
vacib sayır. Maarifçi, ictimai-ədəbi fəaliyyət göstərən ustad sənətkar bu
ideyani öz əsərlərində bəşəri problem səviyyəsinə qaldırır.

*Adəm olmaz çəkməyənlər, Azər, elmin siqlətin,
Layiqi-xan olmağa buğda dəyirmanlıqdadır [2, s.271].*

Elmi, təhsili təbliğ etdiyi maarifçilik ruhlu əsərlərində şair bir peda-
qoq, nəsihət verən ustad, yolgöstərən kimi çıxış edir. Qəzəllərində maarif-
lənmənin cəmiyyətin xilasının tek yolu olduğunu vurgulayan şairin bu
gün də aktuallığını qoruyub saxlayan əsərləri milli-maarifçi, əxlaqi-didaktik,
ictimai-siyasi məzmunu ilə diqqəti cəlb edir. Azər Buzovnalının yaşa-
diği dövrün, cəmiyyətin problemlərini, dövrün fəndlərinin mənəvi-əxlaqi
“dəyərlərinin, rəqs etmənən əsərləri təkçə oz zəmanəsinə deyil, sonlaq dövrlə-
rə, insanlıq xitab etməkdədir. Bu şeirlər “yarandıqları dövrün zaman çər-
çivəsini ehətə etməklə yanaşı, sonraki dövrərlə də canlı temas quran” [7,
s.216] sənət nümunələri kimi qiymətlidir.

ƏDƏBİYYAT

1. Məşədi Azər. Seçilmiş əsərləri. Tərtibçi: R. Azərsöyli-İmaməliyev. Bakı, “Boz oğuz-Nicat”, 1996.
2. Buzovnalı A. Əsərləri. Tərtibçi: K. Bağırova. Bakı, “Elm və təhsil”, 2012.
3. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. B-1217/2840.
4. Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə, IV cild. AMEA Nizami adına Ədəbiyyat İnstitutu. Baş Kədaksiya Şurası: M. Kərimov (sədr), Redaksiya heyisti: B.Nəbiyev, T.Kərimli və b. Bakı, 2011.
5. Buzovnalı A. Seçilmiş əsərləri. Tərtibçilər: A.Ramazanov, K.Bağırova. Bakı, “Nurlan”, 2007.
6. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Buzovnalı A. Fond 12, sax. vah 2.
7. Dobilobov H.A. Полное собрание сочинений. Т. 1, Москва, ГНХИ, 1934.

Konul Bagirova

THE SOCIAL THEME IN AZER BUZOVNALI'S ACTIVITIES

Summary

A part of the works of the author of the article, Azer Buzovnalı, is in the social theme. Such kind of poems deal with the injustice appeared in the country. The poet criticizes the illiteracy found in the society and emphasizes the importance of people's advanced knowledge for the development of society in his poetic samples which were written in the philosophical-moral subject. Azer Buzovnalı's works reflect the social problems and serve for the people's sake lived not only in his period but also in the present time.

Кёнуль Багирова

СОЦИАЛЬНЫЕ МОТИВЫ В ТВОРЧЕСТВЕ АЗЕРА БУЗОВНАЛЫ

Резюме

Часть произведений лирического жанра Азера Бузовналы, известного га-
зельхана, поэта и переводчика, жившего и творившего в 1870-1951-х годах, носит
социальный характер. В таких произведениях рассказывается о хаосе и неспра-
ведливостях, творившихся в стране, в стихотворениях такого рода преобладает дух
жалобы. В поэтических образах с философским, нравственно-дидактическим
содержанием критикуется невежество человеческого сознания, социальная страти-
фикация, нравственное невежество общества. Произведения Азера Бузовналы,
отражающие проблемы общества своей эпохи, нравственно-дидактические цен-
ности людей своего времени, обращены к человечеству не только в собственное
время, но и в последующие периоды.